



Ölməz məhəbbət

**Biz hələ məktəbdə
oxuduğumuz illərdə
"Leyli və Məcnun,"
"Əslı və Kərəm," "Xos-
rov və Şirin" və bu ki-
mi bir çox məşhur
əsərlərdə məhəbbətin
ölməzliyi, alılıyi və
onun en yüksək zirvə-
lər fəth etməsi haqqın-
da daim oxumuşuq,
öyrənmişik.**

**Məhəbbətin insan qəl-
binin en dəyərli, gözəl,
şirin və gizli bir hissi
olduğunu da bilirik. Bu
hissə mənsub olan in-
san sevir, sevılır, dü-
şünür və hər şeydə nə
isə bir gözəllik, bir də-
yer, bir sevgi tapır.
Mən həyat yoldaşlarını
vaxtsız itirən, saçları-
nın birini ağ, o birini
qara hörərek öz həyat
yoldaşlarına sadıq ola-
raq min bir əziyyətəle
övladlar böyüdən bir
çox gəlinlər tanıyıram.**

Amma bilmirəm nə
üçünsə həmişə mə-
nə elə gəlirdi ki,
məhəbbət uğrunda
özüne qəsd etmək, onsuq yaşamağın
mümkün olmaması yalnız dastanlar-
da, rəvayətlərdə, əfsanələrdə olur.
Bəzən isə belə səhbətlər olan yer-
dən kənar dayanaraq belə şeylərin
yalnız nağıllarda olduğu barədə ca-
van qızılarda bir neçə dəfə mübahisə-
lər də aparmışam.

Düzdür, Azərbaycan qadınlarının
Azərbaycan xalqına məxsus sa-
diqliyi hər zaman ön planda olubsa-
da, məhəbbət uğrunda ölümün yal-
nız əfsanə olduğunu düşünmüşəm.
Amma İlham və Fərizə həkayəti
mənim bütün bu fikirlərimi alt-üst
etdi. Sən demə məhəbbətin əzimi,
iradəsi o qədər uca, o qədər əlcət-
mazdır ki, hotta ölüm də bu müqəd-
dəs hissin adına, ünvanına bir xələl
gətiro bilmirmiş. Əksinə bu ölüm
Azərbaycan qadınının, Azərbaycan
qızının sadıqlığını, sədəqətini bir da-
ha bütün dünyaya sübut etdi.

Bəli, 20 Yanvar faciəsi bir çox
ailələr kimi İlhamgilin ailəsinə də
böyük bir şəlakət götürdü. Bu ailənin
faciəsi isə daha böyük, daha acı, da-
ha kədərli oldu.

Həmin gecə İlham şəhid oldu.
Fərizə isə bu faciənin ağırlığına dözməyib özüne qəsd etdi. Dastanlarda,
əfsanələrdə oxuduğumuz Ölmez
məhəbbət dastanlarının canlı şahid-
lərinə çevirdi bizləri İlham ilə Fəri-

zənin bu nakam məhəbbətləri. "Şə-
hidlər Xiyabani"nın ilk sakınlarından
oldular, bu qoşa cavanlar.

Fərizə yaşasayıdı bir şəhid ailəsi
olaraq xalqının, millətinin daim hörmət
və məhəbbətini qazanacaqdı.
Gələcəkdə dünyaya götirocək övladın
atasının adını layiq bir övlad
kimi yetişməsi üçün var-qüvvəsi ilə
çalışacaqdı. Bunlar hamisi İlhamsız
olacaqdı. Fərizə isə İlhamsız həyatı
qəbul edə bilmədi. Onun sonusuz
məhəbbəti, saf hiss İlhamsız həyat-
da heç nöyin mənasının olmayacağın
bildirdi Fərizəyə və o bu addımı
atmaqla Azərbaycan tarixində yeni
bir Ölmez "Məhəbbət dastanı"nın
canlı şahidlərini çevirdi bizləri.

1989-cu ilin 30 iyundunda İlham
ilə Fərizə ailə quarkən heç ağılları-
na belə gətirməzdilər ki, onların bu
toy günləri Azərbaycan xalqının ən
sevimli bayramlarından biri-sevgili-
lər günü kimi qeyd olunacaq. Bu gü-
nün tarixini isə hamu çox gözəl bilir-
yaşlı nosillər de, gənc nosillər de.

Həmin gün bütün sevenlər bir-
birini bu əziz gün münasibəti ilə təbə-
rik edir, bir-birinə on gözəl hədiyyə-
ləri bağışlayır, bir-birlerinə sadıq ol-
mağa andırırlar. Bax, İlham və Fə-
rizənin bu cür böyük, sonsuz mə-
həbbəti bu gözəl, unudulmaz bayra-
mı bəxş etdi Azərbaycan xalqına, bu
məhəbbət nakam olsa belə!

"Şəhidlər Xiyabani"na gələn in-
sanlarımız, xüsusilə də gənc oğlan
və qızlarımız şəhidlərin məzarları

üzərinə gül qoyarkən İlham kimi mərd, qorxmaz, cəsur olmağa and içirlərsə, qızlarımız isə Fəriżə kimi sədaqətli, etibarlı, sadıq olmağa and içirlər. Bax, İlham ilə Fərizənin ölmə məhəbbət hekayəsi bu yolu göstərdi bizim indiki cavanlarımıza.

Artıq bu illərdən iyirmi il keçədə bu tarix qocalmır, yaddan çıxmır. Əksinə yeniləşir, daha çox diqqət mərkəzinə çevrilir. İnsanlar tez-tez "Şəhidlər Xiyabani"ni ziyarət edirlər, öz övladlarına bu tarix barosundə çoxlu səhəbtər edir, onları bu ruhda təribəyə edirlər.

Atalar öz gullarına İlham və digər şəhidlərin cesurluqları, mərdlikləri barəsində, analar isə öz qızlarını Fərizənin etibarı, sədaqəti barədə səhəbtər açırlar. Hətta mən qızlarını Fərizənin bu saf məhəbbətinə böyük hörmət və məhəbbətlə baxdıqlarının da şahidi olmuşam.

Artıq 20 Yanvar faciəsindən 20 il keçir. Hətta bu tarixden uzun öslər keçə belə, bu tarix o qədər müqəddəs, o qədər əvəzsiz, o qədər unudulmaz bir tarixdir ki, nə qədər çox vaxt keçirədə, o qədər çox xatrlanır, o qədər çox anılır.

Fəriżə və İlhamın məhəbbəti isə Azərbaycan tarixində olməz, unudulmaz və daimi bir məhəbbət dastanını yazdı. Uzun illər, öslər keçə belə bu dastan hər bir gənc üçün ömrəyə çevriləcək.

Hər bir gənc İlham qohrəmanlığını və Fəriżə etibarından özü üçün bir nümunə, bir dəyər götürəcək. Gənc oğlanlarımız İlham kimi cəsur, mərd olmağa çalışacaq, qızlarımız isə Fəriżə etibarı, Fəriżə sadıqlığını özündə tapmağa çalışacaqlar.

Bax bu yolu göstərdi bizim gənclərə onların sonsuz, uca məhəbbətləri. İllər, öslər keçə belə bu məhəbbət öz əbdilikini, öz toravətini, öz müqəddəsliliyini qoruyub saxlayacaq!

• Məryəm ƏLİYEVƏ



Qərənfil

Qərənfil! Ey gulların tacı, gəzel cəfərim! Qərənfil, ey məsumiğün, ince柳in tarənnüfüñ! Sən həmişə evlərin bazarı, qəlbərin ümidi olımutsan. Sən həmişə sevənlərin on gözəl hədiyyəsi olnıusun. İlk görüntü eixan cəngavər uğurları nıñ sənini adını dairəm uca tutaraq, sən on qiyamış hadiyyə kimi öz sevgililərinə bağışlayaraq onları sevdindirərdilər.

Nazlı gözəllerimiz isə bu çiçəkləri böyük məhəbbətlə qoruyar, nazını çeker, sənən solmağımı istəməzdilər. Sənə daim qayğı və məhəbbətlə yanasdardılar. Çünkü sən onların böyük sevgilərinin ilk hədiyyəsi, ilk müjdəsi idin. Sənənə daim şeirlər qoşular, nəğmələr yazılırdı. Sən neçə-neçə şeirlərin bəzəyi, nəğmələrin ahengi idin.

Gənc analar sən çok sevdikləri üçün öz körpə qızlarına sənən adını verər və bunurda - yəni qızlarının adı gül adı ilə adlandırmına görə qürur duydular, ey çiçəklər bəzəyi, gözəllər gözəli, nazlı qərənfil!

Bəs nə üçün birdən -biրə- belə etibarsız çıxdım, ey çiçəklerin bəzəyi, gözəl qərənfil? Əvveller evlər, eller bəzəyənən, indi mezarlar bəzəyi oldular. Sevenlərin ürək cırıntıları ilə bir-birinə dedikləri ilk xoş sözləri eşidə-əsidiədə gözəllərin əllerində xumarlanan sən, indi neçə oldu ki, mezarların üzərində xaliya döndüñ! Şəhid xanımlarının, ana-bacılارının ürək parçalayan, qəlb yandıran ağılları, laylalarını dinləməyə neçə dözür, neçə tab gətirir sənən kövrək ləçəklərin?

Əvveller sənənə nəğmələr, şeirlər qoşularıdsı indi bayatılar, laylalar, ağilar söylənilir. Əvveller bu şeirləri, bu nəğmələri dinleyənlər sevinər, bundan böyük zövq alardılar, indi bu bayatıları, bu laylaları dinleyenlər fəryad qoşarı, ah-nalə edərək, öz dərdlərini, ağrı-acısını bildirirler.

Bununla belə də sən öz sədaqətini, etibarını sübut etdin insanlara. Sübut etdin ki, hem şad günlərdə, hem də bəd günlərdə insanları en etibarlı dostu, hemdəmi olımusan. İnsanların xoşbəxt günlerinən bəzəyi olan sən, kədərlə, acı günlərdə də dərdli insanları tənha buraxmayaraq onları daim yanınızda olmaqla onlara təselli oldun, onları dərd ortağına çevirdin. Bu ağrıya, bu acıya tək tab getirə bilmədi sənən kövrək ləçəklərin. Ona görə də sənən cüt-cüt düzdüllər bu mezarların üzərinə. Ona görə cüt-cüt düzdüllər ki, bù agrını, bù acını bir-birinizlə bölüşüb olsanız, bir-birimizə təselli verəsiniz.

• M.HÖKÜMƏLİQİZİ